




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Huseynov

Azərbaycan əməkdaşlıq məkanıdır!



**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli surətidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

21 avqust
2024-cü il,
çərşənbə
№ 150 (6736)
Qiyməti
60 qəpik

Milli maraqlara, beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan xarici siyasət kursu



YAP xalqın partiyası olduğunu sübut edib

Bax səh. 5



Türkdilli ölkələrin vahid ixrac brendi


Bax səh. 6

Regionlarımızın siması sürətlə dəyişir

Bu gün bütün nəzərlər Qarabağ və Şərqi Zəngəzurdə aparılan sürətli yenidənqurma işlərinə yönəlib. Bununla yanaşı, Azərbaycanın hər bir rayonu, kənd və qəsəbəsi diqqətdən kənarda qalmır. Dövlət başçısı mütəmadi olaraq ən ucaq kəndlərə də səfərlər edir, əhalinin güzəranı, bölgələrimizdəki vəziyyətlə yerində tanış olur. Həmin səfərlərdən sonra isə Prezident müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlarını verir, dövlət proqramları həyata keçirilir.

Regionlarda aparılan davamlı sosial-iqtisadi islahatlar, açılan yeni müəssisələr, müasir obyektlər, son texnologiyalar...

Bax səh. 8



İrəvanın sabotaj siyasəti..

Bax səh. 7

İnsaf adam

Rəşad Məcidini tanıdığım otuz beş ildir. Əsgərlikdən yeni gəlmişdim, onda mənim iyirmi bir, Rəşadın iyirmi beş yaşı olardı. Dostum Yusif Rzayevə qoşulub arabir Tərcümə Mərkəzinə gəldim, orada maraqlı ədəbi mühit vardı. Yazılarını, tərcümələrini oxuduğumuz görkəmli qələm adamlarıyla yaxından tanış olur, onların söhbətlərini dinləyir, yeni adlar, imzalar eşidirdik. Rəşad Məcid bir müddət əvvəl Tərcümə Mərkəzi sədrinin - rəhmətlik Aydın Məmmədovun müavini vəzifəsinə təyin olunmuşdu. Aydın müəllim zahirən sadəlövh adam təsiri bağışlasa da, çox fəhmlı, həm də dinc insan idi, Rəşadla bağlı zənnində də yanlışlamışdı; çün Rəşad özü də qalmaqaldan uzaq, içində düşündüyü mühitdə sülh şəraitində yaşamağı, yaxşılıq eləməyi bacaran adamdır.

O vaxtdan bəri Rəşad Məcidin kiməsə mənfi enerji ötürdüyünü, kiminsə qeybətini qıldığını, kiməsə yamanlıq eləməyə çalışdığını görməmişəm, eşitməmişəm. Məndə belə bir...

Bax səh. 7

Taksilər üçün elektron vergi öhdəliyi başlayır

Nazirlər Kabineti (NK) "Taksi sifariş operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində ötürülməli olan aylıq məlumatların siyahısı"nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Sənədə əsasən, taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibləri həmin sahə üzrə əldə etdikləri gəlirləri barədə vergi orqanına hesabat verəcəklər. Belə ki, yeni qərara görə, taksi sifariş operatorları hər ay hərəkətdə olan avtonəqliyyat vasitəsinin modeli, qeydiyyat nişanı, markası, maşının müxtəlif parametrləri ilə bağlı məlumatları elektron resurs vasitəsilə vergi xidmətinə ötürəcəklər, eyni zamanda, həmin fəaliyyət sahəsinə hesablanmış gəlirlərdən vergiləri...

Bax səh. 6

Tibb elmində inqilab: anesteziya necə ixtira olundu

Bir neçə yüz il əvvəl insanın başına gələ biləsi ən dəhşətli hadisələrdən biri cərrah masasına uzanmaq idi. Həkimlər cərrahiyyə əməliyyatları bir çox insanı ölümdən xilas etsələr də, anesteziya və narkoz kimi üsullar hələ kəşf edilmədiyindən bəzən xəstələr əməliyyat zamanı dözülməz ağrıdan komaya düşüb ölürdülər. Ona görə də həmin dövrlərdə yalnız ölüm riski ilə üz-üzə qalanda bıçaq altına girirdilər.

Cərrahiyyə əməliyyatları ən qədim zamanlarda da həyata keçirilib. Qədim Misirdə və Romada nüfuz sahibi olan xəstələri, yüksək çimli yaralı hərbiçiləri müxtəlif keyləşdirici vasitələrlə əməliyyat edirdilər. Antik dövrdə cərrahi müdaxilələr zamanı əsasən narkotik tərkibli xaşxaş dəmləmələri, mandrake bitkisinin...

Bax səh. 8

Sülh üçün son şans...



Bax səh. 7

Azərbaycan əməkdaşlıq məkanıdır!

Avqustun 18-19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər çərçivəsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri baş tutub, müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb, yeni sənədlər imzalanıb və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata verdiyi

bəyanatında səfəri dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Səfər xüsusi xarakter daşıyır. Bizim ön yüksək səviyyədə

görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmü-

şük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkündürsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.

şük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkündürsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.

Azərbaycanla-Rusiya arasında çoxtərəfli əməkdaşlıq

önəmini xüsusi qeyd edə bilərik. Bu məqamda vurğulamaq istərdik ki, Azərbaycanla Rusiya arasında ticarət dövryyəsinin artması müstəsna olaraq iki ölkənin potensialına əsaslanır. Halbuki qonşu Ermənistan burada da manipulyasiyalara əl atır. Belə ki, bu ölkə özünün ticarət dövryyəsinə beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına artırır.

Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etdiyi mühüm istiqamətlərdən biri “Şimal-Cənub” dəhlizi üzəridir. İndiyədək Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmizdə bu dəhlizin ötürücülik qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində fəal çalışmalar həyata keçirilir. Bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülik qabiliyyətinə malik olması üçün modernləşdirilmə tədbirlərinə təxminən 120 milyon dollar ekvivalentində vəsait ayrılması nəzərdə tutulub. “Biz illə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışıraq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”, - deyər Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Regional və global səviyyədə ölkəmizə artan inam

Regionun böyük dövlətlərindən olan Rusiyanın dövlət başçısının indiki həssas dönmədə Azərbaycana dövlət səfərinə gəlməsi bir sıra nöqtəyi-nəzərdən diqqət cəhəti. Bunu ilk növbədə regional və global səviyyədə Azərbaycana artan inam göstəricisi kimi dəyərləndirə bilərik. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönələn siyasət həyata keçirir. Bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Milli maraqlarını qətiyyətlə qoruyan, daim müstəqillik və suverenlik prinsiplərindən çıxış edən respublikamız bütün tərəflərlə yaxşı münasibətlər qurmaq niyyətindədir və bu siyasət özünün gözəl nəticələrini verir. Bu gün Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələri var. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksək səviyyədədir. O cümlədən Azərbaycan həm BRİKS, ŞƏT kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirir. Bu gün respublikamız tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biri kimi hərbi-siyasi platformalara qoşulmuş.

Azərbaycanın qarşılıqlı maraqlara əsaslanan konstruktiv xarici siyasət kursu həyata keçirməsi, global həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi öz növbəsində beynəlxalq birliyin, region dövlətlərinin ölkəmizə adekvat münasibətini şərtləndirir. Bunun təzahürüdür ki, son illərdə ölkə-

miz bir növ dialoq məkanına çevrilib. Respublikamızın regional və global səviyyədə rolunu yüksək dəyərləndirən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli təmsilçiləri, o cümlədən də dövlət və hökumət başçıları Bakıya gələrək burada regional və global gündəliyin aktual məsələlərinin müzakirələrini aparırlar.

Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub, ərazi bütövlüyü-

nü və suverenliyini təmin edib. Ölkəmizin yaratdığı reallıqlar regionun gələcəyi üçün yeni perspektivlər açıb. “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, - deyər Prezident İlham Əliyev vurğulayıb.

Bu gün Azərbaycanla Rusiya mədəni və humanitar sahələr də daxil olmaqla çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdirlər. Bu əlaqələrdə iqtisadi sektor, heç şübhəsiz ki, öndə gəlir. İki ölkə arasında ticarət dövryyəsi 2022-ci ilə müqayisədə 2023-cü ildə 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib. 2024-cü ildə isə daha yüksək nəticələr gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın genişlənməsinin, yük daşımalarının həcmimin artmasının

Milli maraqlara, beynəlxalq hüquqa və suverenlik prinsipinə əsaslanan xarici siyasət kursu

Bu gün dünyada Azərbaycana və onun Liderinə böyük hörmət bəslənilir

Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursuna malikdir. Böyük siyasətçi Heydər Əliyevin xalqın təkidli tələbi ilə

1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə gəlişi ilə ölkəmizin müstəqil xarici siyasətinin əsasları müəyyənləşdirilib. Yeni Azərbaycan Partiyasının seçki

platformasında da bildirildiyi kimi, Heydər Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artırılması, beynəlxalq

xalq mövqeyinin möhkəmləndirilməsi, Qarabağ məsələsində respublikamızın haqlı və prinsipial yanaşmasının dəstəklənməsi və digər bu kimi hədəflərə yönəlməşdi. Heydər

Əliyev bu məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, etibarlı tərəfdaş kimi tanınaraq beynəlxalq münasibətlər sisteminə layiqli yer tutdu.

Bütövlükdə, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi və milli maraqların əsas götürülməsi kimi prinsiplər əsasında qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən pragmatik xarici siyasət nəticəsində Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətləri uğurla inkişaf etdirilib.

Azərbaycanın xoş məramla əsaslanan qonşuluq siyasəti

Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimiyyət, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə, Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlamlıq əməkdaşlıq konfigurasiyasının formalaşmasını hədəfləyir. Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksək səviyyəli qonşuluq münasibətlərindən məmnundur və bununla qürur duyur.

Respublikamızın qonşuluq siyasətinin Ermənistan ən zəif həlqəni təşkil edir ki, bunun da məsuliyyəti və günahı qonşu dövlətin üzərinə düşür. Bu ölkə müstəqil-

liyimizin ilk illərindən etibarən respublikamıza qarşı işğalçılıq siyasəti həyata keçirib, havadarlarının köməyi ilə öz nəzarəti altına keçirdiyi ərazilərimizdə ağılaşmaz vandalizm əməlləri törədib. Azərbaycan üç onillikdən sonra Ermənistanın işğalçılıq siyasətinə son qoydu və özünün ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Postmüharibə mərhələsində qalib Azərbaycan Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinə rəğmən, qarşı tərəfə heç bir ilkin şərtlər irəli sürmədən müharibə səhifəsini birləşikliyə bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun gələcəyi və inkişafı müharibələrdən, qarşıdurmalardan deyil, barışıqdan, sülhdən və təhlükəsizlik mühitinin təmin olunmasından keçir.

Postmüharibə dövründə Azərbaycan 3+3 formatını irəli sürüb. Özündə regional əməkdaşlığın dərinləşdirilməsini ehtiva edən bu format bölgəyə kənar güclərin müdaxiləsinə istisna edir. Regionun problemləri bu coğrafiyada yerləşən dövlətlərin koordinasiyalı fəaliyyətləri nəticəsində həll olunmalıdır. Regionda mövcudluqların təmin etmək istəyən kənar güclər hansısa bir məsələnin həllinə töhfə vermək məqsədi güdmürlər, əksinə bura problemlər gətirirlər və ayrı-ayrı xətlər yaradırlar.

Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik

Müstəqil Azərbaycanın uğurlu xarici siyasət kursunun müsbət nəticələrini ölkəmizin ayrı-ayrı beynəlxalq təşkilatlarda yüksək səviyyəli təmsilçiliyinin təmsilində izləmək mümkündür. Bu gün respublikamızın Birləşmiş Millətlər Təşkilatında (BMT) fəallığı diqqət cəhəti. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sırası üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib.

Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsinin qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi seçiyəndirə bilərik. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək

beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin strateji hədəflərə yönələn məqsədyönlü siyasətinin nəticəsi idi.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini öhmət etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət cəhəti. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sədaqətli nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırır. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçıların 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycanca həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hə-

qeyri-formal Zirvə görüşünə ev sahibliyi edib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısının Şuşada keçirilməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada qurumun “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin tədbirdə qəbul edilmiş Bəyannaməyə bununla bağlı ayrıca müddəə salınıb.

Heç şübhəsiz ki, Astanada TDT-da təmsil olunan dövlətlərin liderlərinin Şuşa seçimi ilk növbədə təşkilat daxilində Azərbaycana və onun Liderinə bəslənilən böyük hörmət və inamın ifadəsidir.

44 günlük müharibədə Azərbaycanın

rəkata əlavə bir il də sədrlik etmək barədə müərarət ünvanlayıblar və bu müərarət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

Respublikamız Qoşulmama Hərəkatına kifayət qədər uğurlu sədrlik həyata keçirib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında QH-nın yeni təsisatları formalaşdırılıb, beynəlxalq səviyyədə qurumun nüfuzu artırılıb. Məhz ölkəmizin təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüslə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi. Vurğulamaq yerinə düşər ki, Azərbaycan global pandemiya şəraitində yüksək həmrəylik nümunəsi göstərərək Ünmüdünya Səhiyyə Təşkilatına iki traşda 10 milyon dollar həcmində ianə edib. Bu vəsaitin yarısı məhz Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub.

qazandıqı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşdırılıb. Bu reallıqlar həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açır. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyannaməyə uyğun olaraq respublikamızı Naxçıvan və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur Dəhlizinin yaradılmasında ısrarlı mövqə sərgiləyir. Zəngəzur Dəhlizinin açılması ilə tarixi ədalətsizliyi son qoyulacaq və Türk coğrafiyası bərpa olunacaq.

lərindən bütün ölkələr təsirlənirlər, ancaq kiçik ada dövlətləri üçün bu, mövcud məsələsinə çevrilib. Məsuliyyətli dövlət olan Azərbaycan COP29-a çox ciddi hazırlıqlar görür. BMT-nin iqlim konfransının Bakı gündəliyinin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan ona nail olmaq istəyir ki, ev sahibliyi edəcəyi tədbirdə müzakirələr ümumi xarakter daşımasın, nəticələr əldə olunsun, xüsusilə də maliyyələşmə istiqamətində konkret addımlar atılsın.

Mübariz FEYZLİ

Türk birliyinin ideyadan reallığa çevrilməsi

XXI əsri Türk əsri adlandırılır. Bu gün Türk birliyinin ideyadan reallığa çevrilməsi Azərbaycanın xarici siyasət kursunun ən mühüm uğurlarından biridir. Burada Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Dövlətimizin bşçısı Türk dünyasını vahid ailə kimi seciyələndirib və bildirib ki, bizim başqa ailəmiz yoxdur. Əlamətdar haldır ki, bu gün bütün Türkdillilə və Türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Həqiqətən də, Türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür.

Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparın yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdillilə Döv-

lətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nin müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçisi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılmasına təşəbbüsünü irəli sürüb və artıq bu fond təsis edilib. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi global pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçıların onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə görüşü pande-



miya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi.

Cari il iyulun 5-6-da isə tarixi şəhərimiz olan Şuşa Türk Dövlətləri Təşkilatının sıralarında təmsil olunan dövlətlərin liderlərinin və digər qonaqların iştirakı ilə qurumun

COP29-a ev sahibliyi hüququnun Azərbaycana həvalə edilməsi dünyada ölkəmizə artan inamın növbəti təsdiqidir

Məqsədyönlü şəkildə həyata keçirilən xarici siyasət kursu beynəlxalq səviyyədə ölkəmizə böyük nüfuz qazandırır. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev vaxtaşırı həm Avropa İttifaqı məkanında, həm də İslam coğrafiyasında keçirilən mötəbər sammitlərə fəxri qonaq qismində dəvətlər alır, eyni zamanda ayrı-ayrı beynəlxalq tədbirlərə ev sahibliyi hüququ respublikamıza verilir. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həm-

rəyliyi Oyunlarını xatırlaya bilərik. Ötən il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə baş tutub. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir 50 ildən sonra ikinci dəfə Bakı şəhərində keçirilib.

Hazırda isə Azərbaycan ölkəmizdə noyabr ayında keçiriləcək COP29 iqlim konfransına hazırlaşır. Bu gün dünya miqyasında iqlim çağırışlarının nə qədər aktual olduğu hər kəsə bellidir. Global iqlim dəyişmə-

Söz ilə əməl birliyi...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 sayılı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Bakı şəhəri, Binəqədi rayonu ərazisində məskunlaşmış Ağdam və Xocalı rayonlarından olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev son 30 ildə əldə olunan uğurlara nəzər salaraq qarşıda duran hədəflərdən bəhs ediblər. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP-ın şərəfli inkişaf yolu keçərək bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığı vurğulanıb. “Söz ilə əməl birliyi ümumxalq partiyasına sarsılmaz inamın və partiya-



mızın qələbələrinin əsasıdır”, - deyə vurğulanıb.

Əvvəlcə YAP-ın seçki platforması barədə məlumat verən deputatlığa namizəd E.Məmmədov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının müasir dövlətçilik tariximizin şanlı və qürurverici səhifəsi olduğunu bildirib. O, “Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün qürur və iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamcısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkləşib çevrilir - “Böyük Qayıdış” prosesi uğurla reallaşdırılır. Bu proses çoxəsrlik dövlətçilik tariximizin önəmli səhifələrindən birinə çevrilməklə daha güclü yeni Azərbaycanın parlaq gələcəyinə töhfə verəcəkdir”, - deyə vurğulayıb.

Tədbirdə çıxış edən seçicilər - müharibə veteranı Mail Əsgərov, Nazim Məmmədov, Azad Quliyevə və başqaları çıxış edərkən uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.



Növbəti parlaq qələbələr üçün...



lışan Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırır.

Görüşdə gənc seçicilər də çıxış edərkən bildiriblər ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı bugünkü gəncliyin uğurlarını təmin edib. Qeyd olunub ki, Azərbaycan gənclərinin beynəlxalq arenada dövlət bayrağını qürurla dağalandırmaları xalqımızın iftixar mənbəyidir.

Gənclər növbəti parlaq qələbələr üçün seçkilərdə fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev şəhərin Totanlı küçəsində də seçicilərlə görüşüb.



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 sayılı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin gənc seçicilərlə görüşü olub.

Deputatlığa namizəd Naqif Həmzəyev Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atmasından danışib. O qeyd edib ki, milli inkişaf strategiyası bütün sahələri əhatə edir, həyata keçirilən islahatlar dövlətimizin qüdrətini artırılmasına hədəflənib.

Naqif Həmzəyev çıxışında gənc seçiciləri yarandığı vaxtdan daim ölkəmizin inkişafı üçün ça-

“Bütün hədəflərimiz reallığa çevriləcək”

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 sayılı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Süleymanov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirərək bu dəfə də möhtəşəm qə-



ləbə qazanacağına inandığını bildirib.

Deputatlığa namizəd Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, qarşıda mühüm hədəflərin durduğunu söyləyib. “Bütün hədəflərimiz reallığa çevriləcək”, - deyə vurğulanıb.

E.Rəhimov öz çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasına inamlarını bir daha ifadə edərək partiyanın namizədinə dəstəklədiklərini bildiriblər.



“Xalqın mənafeyini üstün tutan Yeni Azərbaycan Partiyasını dəstəkləyirik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 sayılı Sumqayıt beşinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm önəm daşdığını diqqətə çatdırıb. O bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərinin ardınca parlament seçkilərinin keçirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca önəmlidir.

Deputatlığa namizəd Elnarə Akimova Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi kimi yüksək nüfuzla malik olduğunu



vurğulayıb. Yeni Azərbaycan Partiyasının seçkilərə böyük ruh yüksəkliyi ilə qatıldığını söyləyən E.Akimova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin, şərəfli inkişaf yolu keçmiş YAP qatıldığı bütün seçkilərdə seçicilərin böyük etimadı əsasında inamlı qələbə qazanıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Görüşdə çıxış edən seçicilər öz fəaliyyətində xalqın mənafeyini və dövlətin maraqlarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Elnarə Akimova Vətən müharibəsi şəhidi Səbuhi Həsənzadənin ailəsini də ziyarət edib.



“YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir”



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 sayılı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Hişkədere, Mişkəmi, Miyankü, Kubin və Nəzərba kəndlərinin seçiciləri ilə görüşü keçirib.

Görüşlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, dünyanın, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsi-

nin əsasını qoyub. Deputatlığa namizəd Məşhur Məmmədov ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycanın qalib dövlət olaraq tarixinin ən qürurlu və qüdrətli dövrünü yaşadığını bildirib. O, əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyib.

M.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər - şəhid anası Meh-rac Həsənova və digərləri 1 sentyabr - növbədənəkar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Bildirilib ki, YAP-a etimad göstərmək yüksəlişi, inkişafı və tərəqqini seçməkdir.



“Qüdrətli Azərbaycan reallığı hər birimizin iftixar mənbəyidir”



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 60 sayılı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fidan Bağirovanın rayonun Qaraçay qəsəbəsindən olan seçicilərlə görüşü keçirilib.

YAP Quba rayon təşkilatının sədr müavini El-xan Məhərrəmov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq xalqa, Vətənə, dövlətçiliyə xidmət edən partiyanın Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət

ölkəmizə böyük nüfuz qazandırır və Azərbaycan regionun lider dövlətinə çevrilir.

Deputatlığa namizəd Fidan Bağirova Azərbaycanın bu gün regionun ən qüdrətli dövləti olduğunu diqqətə çatdırıb. Bildirilib ki, aparılan islahatlar nəticəsində əhalinin həyat şəraiti daha da yaxşılaşır, ölkə iqtisadiyyatı davamlı inkişaf edir, yeni nailiyyətlər qazanılır. “Bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Regionların sürətli yüksəlişi reallıqdır. Bu inkişafdan Quba rayonuna da pay düşüb”, - deyə F.Bağirova vurğulayıb ki, qüdrətli Azərbaycan reallığı xalqımızın iftixar mənbəyidir.

Deputatlığa namizəd bütün seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.



Heydər Əliyev yolunun alternativini yoxdur!



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədən-kənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Puta qəsəbəsinə seçkilərlə görüşü keçirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışdı. Yeni dövrün reallıqlarına uyğun hədəflərin uğurla reallaşdırılması üçün xalqın yenidən YAP-a etimadını göstərməsinə əminliyini ifadə edən Q.Əliyev seçkiləri qarşından gələn parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalqın partiyasıdır: “Partiyamızın sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanlar birləşib və YAP öz əməli fəaliyyəti ilə xalqa xidmət edir”.

A.Hüseynov əldə olunan tarixi nailiyyətlər və parlaq qələbələrin Azərbaycanı Heydər Əliyev yolunun alternativinin olmadığını bir daha təsdiqlədiyini deyib. Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Aqşin Paşayev, Hüseyn Məmmədov, Namiq Kəlbəyev və digərləri seçkiləri Azərbaycanın parlaq gələcəyi naminə YAP-namizədinə səs verməyə çağırıblar.



“Gənclərə xüsusi diqqət göstərən YAP-a inamımız sonsuzdur”



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədən-kənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının qərargahında gənc seçkilərlə görüşü keçirilib.

YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayilov Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğısından geniş bəhs edib.

Deputatlığa namizəd İlham Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər: “Azərbaycan gəncləri xoşbəxt və fəal bir ölkədə yaşayırlar. Biz hər birimiz Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə sadıq olmalı, Prezidentimizin ətrafında daim sıx birləşməli, Yeni Azərbaycan Partiyasına dəstək verməliyik”.

Çıxış edən seçkilər 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar. “Gənclərə xüsusi diqqət və qayğı göstərən YAP-ı ürəkdən dəstəkləyirik”, - deyər vurğulanıb.



YAP Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir

6 saylı Ordubad-Culfa seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Vüqar Rəhimzadə yap.org.az saytına müsahibə verib.

- Vüqar müəllim, demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən mühüm amillərdən biri seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsidir. Bu baxımdan, Azərbaycanın demokratik inkişaf yolunu necə şərh edərdiniz?

- Azərbaycan hansı sahədə baxsaq, Ulu Öndər Heydər Əliyevin düşünülmüş, bugününümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasının uğurlarını görürük. Realıq budur ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa etsə də, ölkəmizin inkişaf, tərəqqi yolu 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Təbii ki, Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə fərqli bir mənzərənin şahidi oluruq. O, illərin Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkə kimi xarakterizə olunarsa, bu gün qürurla qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycandan və onun yaratdığı reallıqlardan, xalqımızın yenilməzliyindən, məğrurluğundan, qalib xalq kimi özünü dünyaya təqdim etməsindən bəhs edirik. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü uğurlarının möhkəm təməlini yaratdı. Demokratik inkişafı strateji kursumuzun əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki, demokratik cəmiyyətin varlığını şortləndirən bütün atributlar ölkəmizdə bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək prioritet məsələ kimi öndə saxlandı. Bu gün müasir müstəqil Azərbaycan yaradılan həmin möhkəm təməl üzərində uğurla inkişaf edərək hazırda demokratik islahatlar sahəsində təkmil təcrübəsi ilə dünyanın diqqətindədir. Buna əmin olmaq üçün təkcə cəmiyyətin güzgüsü kimi dəyərləndirilən azad mətbuatın inkişafı istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.

Bu gün tarixi Zəfərimiz bütün sahələrdə təkmilləşməni, yeniləşməni bir tələb kimi qarşıya qoyub. Müasir dövrün çağırışlarına uyğun olaraq yeni “Media haqqında” Qanun qəbul edildi. Həmçinin ölkədə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən demokratik inkişaf istiqamətində özünün aydın ifadəsini tapır. Demokratikləşmənin sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsası olduğunu bildirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etdi ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirik!” tezi də bunun bariz nümunəsidir.

Təbii ki, Azərbaycanın demokratiya yolunu uğurlarını bir sualın cavabı çərçivəsində əhatə etmək mümkün deyil. Seçki ili kimi tarixə yazılacaq 2024-cü ildə keçirilən prezident, onun ardınca hazırda təşviqat mərhələsində olduğumuz parlament seçkiləri ölkəmizin demokratik dəyərlərə sözdə deyil, əməldə sadıq olduğunun nümayişidir. Bu, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən parlament seçkiləridir. Artıq soydaşlarımız özünün parlamentdə təmsilçisini doğma yurd-yuvasında seçəcək. Qarabağımız və Şərqi Zəngəzurmuzda seçkilərə hazırlıq prosesi həyata keçirilir. Tarixi Qələbəmizdən başlanan zəfərlərimiz, soydaşlarımızın mərhələ



mərhələ doğma yurd-yuvalarına qayıtması hər birimizi qürurlandırır. Bu gün xalqımız xoş əhval-ruhiyyədə seçkilərə hazırlaşır.

Ölkəmizdə demokratik seçki mühiti mövcuddur. Seçkilərə 25 siyasi partiyanın qatılması demokratik inkişafın göstəricilərindən biridir. Bütün namizədlərə bərabər şərait yaradılıb. Seçkilər “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında ölkəmizin bütün sahələrdə, o cümlədən demokratik islahatlar sahəsində qazandığı uğurlar və qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Seçki platformasında qeyd olunduğu kimi, demokratik dəyərlərə sudaqət siyasi sistemin inkişafını təmin edən faktorlardan biridir. Plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır. Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Partiyanın Programında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. YAP öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir.

- Seçkilər hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatıdır. Bu gün Yeni Azərbaycan Partiyası növbədən-kənar parlament seçkilərinə hansı uğurlarla qatılır?

- Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən bütün seçki proseslərinə qələbə əzmi ilə qatılıb və bu gün də zəngin təcrübəsinə söykənərək seçkilərin bütün mərhələlərini yüksək əhval-ruhiyyə şəraitində, qələbə əzmi ilə həyata keçirir. Yeni Azərbaycan Partiyası yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini əsas götürüb. Azərbaycanın bu günün və gələcəyi üçün görülən işlərdə partiyanın öz payı, rolu vardır. Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi və inamı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin “YAP dünyanın, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisidir. Bu çağırış Ulu Öndərin YAP-a olan inamının göstəricisi idi. 32 ilə yaxın şərəfli yol qət edən YAP özünün dünənini, bu günü, gələcək hədəfləri barədə aydın təsəvvür yaradır.

YAP-ın seçkilərə hansı uğurlarla getməsinə gəldikdə isə, ötən parlament seçkilərindən, yəni 9 fevral 2020-ci ildən bugünədək Azərbaycanın tarixinə diqqət yetirsək, ölkəmizin zəfərlərlə zənginləşdiyini görürük. 2020-ci il Azərbaycanın müstəqillik tarixinə ədalətin bərpası, tarixi Zəfərə imza atdığımız qürurverici səhifə kimi yazıldı. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala son qoydu. Doğma torpaqlarımız tarixi sahibinə qovuşdu. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilmə torpaqlarda dalğalandı. Amma bu, son deyildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi əsas hədəflərimiz sırasında idi. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali

Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal anti-terror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edildi və bununla da yeni dövr başladı. Yeni dövrün çağırışlarına uyğun olaraq bu ilin 7 fevral tarixində keçirilən növbədən-kənar prezident seçkilərində inamlı qələbə qazanan partiyamızın Sədri cənab İlham Əliyev andıçmə mərasimində böyük qürur hissi ilə bəyan etdi: “Biz bu gün Ağdamda-yıq, Füzulidə-yik, Laçındayıq, Cəbrayıldayıq, Zəngiləndə-yik, Qubadlıda-yıq, Kəlbəcərdə-yik, Şuşada-yıq, Hadrutda-yıq, Xocalıda-yıq, Ağdərədə-yik, Əsgərandayıq, Xankəndidə-yik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Qalib Azərbaycanın yeni dövrünün milli məqsədləri, eyni zamanda, Yeni Azərbaycan Partiyasının hədəfləridir. Onu da qeyd edək ki, 2021-ci ilin 5 mart tarixində Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayı keçirildi. Bu qurultay partiyanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Yeni struktur formalaşdı, yeni qərarlar, yeni Nizamnamə qəbul edildi. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev qurultaydakı çıxışında müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Programın hazırlanmasını qarşıya əsas vəzifə kimi qoydu. Həmin ilin dekabr ayının 29-da “Biz birlikdə güclüyük!” devisi altında yeni Proqram təsdiqləndi. Yeni Proqramda qarşıda dayanan vəzifələr, hədəflər öz əksini tapıb. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, vaxtilə “Yeni müstəqil Azərbaycan uğrunda!” çağırışını edən YAP bu gün “Yeni dövrə Yeni Azərbaycanla!” deyir. Ötən parlament seçkilərində isə partiyanın devisi “Daha güclü Azərbaycan naminə!” idi. Dəyişən çağırışlar, yeni reallıqlar Azərbaycannın, Yeni Azərbaycan Partiyasının uğurlarının təqdimatıdır.

YAP qarşından gələn parlament seçkilərinə daha böyük inamla, qələbə ruhunda qatılıb. Qeyd etdiyimiz kimi, bunun üçün böyük əsaslar mövcuddur. Heydər Əliyev siyasətinə uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.

- Vüqar müəllim, Yeni Azərbaycan Partiyasının 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədi kimi seçkilərlə görüşləriniz sizdə hansı qənaəti yaradır?

- Seçkilərlə görüşlərim çox yüksək ovqatda keçir. Bu, xalqın dövlətimizin həyata keçirdiyi siyasətə, Yeni Azərbaycan Partiyasına inam və etimadının göstəricidir. Ümumxalq partiyası kimi yüksək nüfuz qazanan YAP-ı daim qələbələr, zəfərlər müşayiət edib və edəcək.

Vətəndaş amili Azərbaycan dövlətinin siyasətinin əsasıdır. Hər bir bölgədə insanların rahat yaşayışı üçün bütün imkanlar yaradılıb. Bütün bölgələrimizin inkişafı Prezident İlham Əliyevin diqqətindədir. Xalq daim özünə diqqətin və qayğının şahididir.

Seçkiləri 1 sentyabr - parlament seçkilərində fəal olmağa, dünyanın, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Yeni dövrün Azərbaycanın möhtəşəm uğurlarına dəstək olaq!

“Möhtəşəm Zəfərimizdən sonra növbəti qələbələrə şahidlik edəcəyik”



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 sayılı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Elvin Əlizadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünən, bu günün və sabahın partiyası olduğunu xalqa xidməti ilə sübuta yetirib.

tin məntiqi nəticəsi olaraq Azərbaycan regionun ən sabit və inkişaf edən ölkəsidir. M.Vəliyeva qazanın uğurlardan bəhs edərək ön mühüm məqamın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb. O

Deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-in seçki platforması haqqında ətraflı məlumat verib. “Azərbaycanın tutduğu yol xalqımızın maraqlarına əsaslanır”, - deyərək söyləyən deputatlığa namizəd bildirib ki, hazırda Prezident İlham Əliyevin höyata keçirdiyi siyasət

qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilir.

M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Ofelya Babayeva, şəhid atası Sovet Şükürov, Ramiz İsmayilov və digərləri çıxış edərək seçiciləri YAP-in namizədinə səs verməyə çağırıblar. “Möhtəşəm Zəfərimizdən sonra yeni qələbələrə şahidlik edəcəyik”, - deyərək vurğulanıb.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr - növbədənəkar seçkilərində YAP-in namizədinə səs verəcəklərini vurğulayıblar.



“YAP xalqımıza yeni uğurlar qazandıracaq”



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənəkar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 sayılı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun rayonun Təklə və Bayxanlı kəndlərində seçicilərlə görüşləri keçirilib.

YAP Cəlilabad rayon təşkilatının fəali Ruslan Abbasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, partiyanın seçkilərə hazırlıq

bərliyi ilə höyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük uğurlara imza atmış, ölkəmizin qarşısında yeni perspektivlər açılmışdır: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olun-

səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu deyib, YAP-in bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-in seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəh-

ması ilə yeni dönmə başlamışdır. Yeni dövrdə qarşıda duran vəzifələr uğurla icra olunacaq, ölkəmizin qüdrəti daha da artacaqdır. YAP xalqımıza yeni uğurlar qazandıracaqdır”.

Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ön layiqli namizədə səs verməyə çağırıb.

Tədbirlərdə təşviqat qrupunun üzvləri Razi Məmmədov və digərləri çıxış edərək YAP-in daim xalqın mənafeyindən çıxış etdiyini deyib, seçiciləri partiyanın namizədinə dəstəkləməyə çağırıblar.



YAP xalqın partiyası olduğunu sübut edib



39 sayılı Gəncə ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Pərvin Kərimzadə yap.org.az sayıtına müsahibə verib.

- Pərvin xanım, sentyabrın 1-də ölkəmizdə növbədənəkar parlament seçkiləri keçiriləcək. Hazırkı ictimai-siyasi durumu necə dəyərləndirmək olar? Seçki mühiti hansı reallıqları ifadə edir?

- Ölkəmizdə keçiriləcək parlament seçkiləri ictimai-siyasi gündəmin əsas hadisəsidir. Seçki günü yaxınlaşdıqca siyasi fəallıq da əhəmiyyətli dərəcədə artır. Bir sıra beynəlxalq təşkilatlar artıq sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyası höyata keçirir.

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan daim demokratik prinsiplərə sədaqət, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir. Ölkəmiz istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də prosesin şəffaf və demokratik prinsiplər əsasında höyata keçirilməsi yolunda əsaslı addımlar atıb. Bu baxımdan, beynəlxalq qurumların qarşıdan gələn parlament seçkilərinə verdiyi önəm anlaşılandır.

Ümumiyyətlə, seçki hər bir dövlətin və xalqın həyatında mühüm əhəmiyyətə malikdir. Təsədüfi deyil ki, demokratik, şəffaf və ədalətli seçki mühitinin yaradılması birbaşa dövlətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Ötən dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar Seçki Məcəlləsinə daha mükəmməl formaya gətirib çıxarıb. Bu səbəbdəndir ki, Seçki Məcəlləsi seçkilərin keçirilməsi üçün beynəlxalq meyarları və ən yaxşı təcrübələri özündə cəmləşdirir. Ötən illərdə keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməsi də bunu təsdiqləyir.

Hazırda seçkilərdə iştirak edən siyasi qüvvələr bərabər şəraitin yaradılmasının özü demokratik seçki mühitinin göstəricilərindəndir. Bu, seçkilərin azad seçim etməsində vacib rol oynayır.

“Siyasi partiyalar haqqında” yeni qanun da müasir dövrün tələblərinə tam cavab verir və partiyaların seçki prosesində iştirakı üçün geniş imkanlar açır. Ona görə də hazırkı seçkilərdə siyasi partiyalar yüksək fəallıqla təmsil olunurlar.

-Yeni Azərbaycan Partiyası bu seçkilərin favoriti hesab olunur. Sizcə, YAP parlament seçkilərinə hansı uğurlarla gedir?

- Yeni Azərbaycan Partiyası zəngin və şəffaf inkişaf yoluna malikdir. Yarandığı gündən YAP-in Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən və uğurla höyata keçirilən əsas program məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialəyənli iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyanız ötən dövrdə öz məqsədlərinə uyğun fəaliyyət göstərərək çox mühüm nailiyyətlər əldə edib. Səmərali fəaliyyətinin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvlü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.

Qeyd etdiyim kimi, YAP ilk proqramında qarşıya qoyduğu hədəf və məqsədlərə nail olub. Yeni dövrdə partiyanın da həyatında yeni mərhələ başlayıb. VII qurultaydan sonra partiyanın yeni Programı qəbul olunub və bu Proqrama uyğun olaraq məqsədyönlü fəaliyyət höyata keçirilir.

- Yeni dövrün gerçəklikləri və qarşıda duran hədəflər nədən ibarətdir?

- Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz ötən dövrdə böyük inkişaf yolu keçib. Dövlətimizin qüdrəti artır, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən mühüm vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olub. 44 günlük Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordu-muzun gücü və xalqın birliyi ilə Zəfərə sona çatdı. Həmçinin ötən il şanlı ordumuz lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyini tam təmin etdi.

Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər höyata keçirilir. “Böyük Qayıdış” Proqramı əsasında keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Dövlət başçısının vurğuladığı kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası müasir tariximizdə yeni dövrün başlanğıcıdır. Yeni dövrdə yeni hədəflərimiz var. Bu hədəflərə məhz qalib xalq qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Bu isə yeni dövrün yeni Azərbaycanı deməkdir. Ona görə də Yeni Azərbaycan Partiyası haqlı olaraq parlament seçkilərində “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə iştirak edir.

- Pərvin xanım, YAP tərəfindən 39 sayılı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülmüş. Hazırda təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Sizcə, seçkilərlə bağlı ümumi ictimai rəy necədir? Seçkilərə nə demək istərdiniz?

- Təşviqat kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlərimiz davam edir. İnsanlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın təşviqat kampaniyasında fəal iştirak edirlər. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət prinsipinin dayandığını təsdiqləyib. YAP uğurları, qələbələri ilə cəmiyyətdə nüfuzunu, siyasi cəhətini daha da artırıb, xalqın partiyası olduğunu sübut edib.

Inkişaf davamlı bir prosesdir və zaman keçdikcə qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da yeni hədəfləri var. Bu hədəflər dövlətimizi daha güclü etməklə inkişafın yeni mərhələsinə çatdırmaq, insanların rifahını daha da yüksəltmək və beləliklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında yer almasını təmin etməkdən ibarətdir.

Seçicilərlə görüşlərimizdə partiyanın seçki platforması haqqında ətraflı məlumat veririk. Əlbəttə, vətəndaşlarımız da yaxşı bilirlər ki, yeni dövrdə yeni hədəflərə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Ona görə də seçicilərimizin bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib Liderimiz cənab İlham Əliyevə səs verdikləri kimi, 1 sentyabr - parlament seçkilərində də Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinizə, partiyanın bu seçkilərdə də inamlı qələbə qazanacağına inanıram. Hər zaman dövlətimizə, vətəndaşlarımız və Prezidentimizə sadıq olan gənclərin də mövqeyi bundan ibarətdir.

Mən bütün seçiciləri 1 sentyabrda keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram!

İtaliya qəzeti Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb



İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənəkar seçkilərdən bəhs edən məqalələr dərc

olunub. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, yazıda bu parlament seçkilərinin ön mühüm cəhətinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində

də, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçiriləcəyi bildirilir. Vaxtilə erməni işğalı altında qalan və azad edilən ərazilərdə parlament seçkiləri ilə əlaqədar ilk dəfə olaraq seçki məntəqələri yaradıldığı diqqətə çatdırılır.

Qeyd olunur ki, növbədənəkar parlament seçkilərində mindən çox namizəd deputatlığa namizədliyini irəli sürüb və Milli Məclisə 125 deputat seçiləcək. İndiyədək 40-dan çox ölkədən və 30-dək beynəlxalq təşkilatdan xarici müşahidəçi qeydiyyatdan keçib.

Məqalədə ölkəmizin Cənubi Qafqaz regionunda getdikcə daha çox nüfuz qazandığı vurğulanır. Noyabrda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çorçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının keçiriləcəyi qeyd olunur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik olduğu vurğulanır.

İnsaf adam



Şair, nasir, jurnalist Rəşad Məcidin 60 illiyinə

Rəşad Məcidi tanıdığım otuz beş ildir. Əsgərlikdən yeni gəlmişdim, onda mənim iyirmi bir, Rəşadın iyirmi beş yaşı olardı. Dostum Yusif Rzayeva qoşulub arabir Tərcümə Mərkəzinə gedirdim, orada maraqlı ədəbi mühit vardı. Yazılarını, tərcümələrini oxuduğumuz görkəmli qələm adamlarıyla yaxından tanış olur, onların söhbətlərini dinləyir, yeni adlar, imzalar eşidirdik. Rəşad Məcid bir müddət əvvəl Tərcümə Mərkəzi sədrinin - rəhmətlik Aydın Məmmədovun müavini vəzifəsinə təyin olunmuşdu. Aydın müəllim zahirən sadəlövh adam təsiri mənə düşmüşdü. Rəşadla bağlı zənnimdə də yanlışlamışdı; çün Rəşad özü də qalmaqaldan uzaq, içinə düşdüyü mühitdə sülh şəraitində yaşamağı, yaxşılıq eləməyi bacaran adamdır.

O vaxtdan bəri Rəşad Məcidin kiməsə mənfi enerji ötürdüyünü, kiminsə qeybətini qıldığını, kiməsə yamanlıq eləməyə çalışdığını görməmişəm, eşitməmişəm. Məndə belə bir təəssürat var ki, onun neqativ enerjisi, ümumiyyətlə, yoxdur. Rəşadın haqqında pis düşüncə, ona pislik arzulayan adamı da təəvvürümə gətirə bilmirəm. Mənim düşüncəmdə ona münasibətin yalnız bir forması, bir üsulu var - onu qardaş məhəbbətiylə sevmək, ona etimad göstərmək, onun kövrək, yuxa, şəfqətli qəlbinə elə o sayaq şəfqətlə də yanaşmaq. Şəxsən mən Rəşad barədə düşündəndə könlümə bir ilıq nur damır, sinirlərim pozitiv enerjiyələ yüklənir.

İş elə gətirdi ki, doxsanıncı illərin birinci yarısında Rəşad Məcidin rəhbərlik elədiyi “525-ci qəzet”də mən də bir müddət, təxminən iki ilə yaxın işləyəsi oldum. Adamların, o cümlədən dostların münasibəti ən çox bir yerdə çalışanda, ya da birgə səfərə çıxanda pozulur. Rəşadın başçılıq elədiyi kollektivlə davranış prinsipi də yanaşmaq, qaramaq, sanmaq, gözümçixdiyə salmaq, jurnalistləri zavod-fabriklərdə olduğu sayaq sort iş rejiminə uyğunlaşdırmaq kimi bir xüsusiyyət yoxdur. Bir şair, jurnalist kimi münasibətlərdə rəsmiyyətə də meyilli deyil. Yaxşı yadımdadır ki, onun redaksiyaya gəlişi kollektivdə həmişə xoş ovqat yaradardı, hamı bildirdi ki, bu gəlişin sonu ən azı redaksiya şəraitində xudmani bir məclisin qurulmasıyla bitəcək.

Rəşad imkanlı, çörəkli kişinin evində böyüyüb, ancaq dolaşıq, dağınıq zəmanənin hökmüylə imkanlarının qəfil tükəndiyi, Həzrət Yusif kimi quyunun dibinə düşdüyü vaxtlar da olub (bu barədə, əlbəttə, özü şəxsən mənə bir söz deməyib, eləcə qıra-qıracdan, onu istəyən, ona canı yanan adamlardan eşitmişəm), fəqət belə ağır məqamda da onun ağlayıb-sıtqadığını, ətrafındakıqlarla aqressiv davranışını, hirsini kiminsə üstünə tökdüyünü görməmişəm. Düşdüyü quyudan xarakterinə xas imanlı bir səbirlə çıxıb yoluna davam eləyəndə də, yeni uğurlar qazanıb yeni zirvələrə çatanda da təkəbbürə, xudbinliyə könül verməyib, yenə əvvəlki Rəşad olaraq qalıb.

Yaxşılığı zəifliklə qarışdırmaq düzgün deyil. Ehtiyacı olana, dilənənə yardım göstərən kəs bu işi üç mülahizəylə görə bilər: birincisi can vergisi verməkdir, yeni ey müqəddəs ruhlar, mən öz malıma qıyıb sizin tövsiyəinizdən çıxmıdım, canımdan can ayırıb kiminsə canına caladım, indi siz məni, mənim doğmalarımı qorumağa, bizim varlığımıza keşik çəkməyə borclusunuz - bu, yaxşılıq deyil, mazoxizm aktıdır; ikincisi eqonu bəsləməkdir, yəni baxın görün mən necə yaxşı adamam, yetimə-yesirə əl tuturam, yıxılanı yerdən qaldırıram - bu da əsl yaxşılıq yox, sadizm aktıdır, yoxsulun, acın hesabına bədnam şöhrət qazanmaq-

dır, yoxsulun yoxsulluğunu, acın aclığını istismar etməkdir.

Bu iki “yaxşılıq” növü göylər səltənətinin dəftərxanasında qətiyyətlə keçməz, orada bunların bir qara qəpiklik dəyəri yoxdur. Yaxşılıq nə zəiflik, nə də bunun tərsidir, yaxşılıq - bu həyatda ən böyük mənəvi gücdür; əgər yaxşılıq o yaxşılığı eləyən adamın mənəvi ehtiyacından doğmursa, yardım göstərdiyi adamdan əvvəl onun özünün ehtiyacını ödəmirsə, demək, o yaxşılığın ilahi yaxşılıqlar sırasında yeri yoxdur. Rəşad Məcid möhz belə könlükdən qoparı yaxşılıqlar eləməyin ustasıdır, onun ayağına yazılmış təmənnaş yazşılıqlar sayə-hesaba gəlməz.

Rəşadı mənə ən çox sevdiren cəhəti insafı olmasıdır. Şübhəsiz, insaf, ədalət kişiliyin ən başlıca atributlarındandır. İnsaf dinin yarısıdır, deyiblər, mənəcə, insaf dinin elə hamısıdır. Bir də görürsən ağullı-başlı, istedadlı bir ədəbiyyat adamı, gerçək söz fədaisi özü kimi (qoy lap özündən xeyli zəif olsun) bir yazıcının (şairin) üstünə barmağını tuşlayıb deyir ki, bu, yazıçı (şair) deyil. Demir ha zəifdi, eləcə baltanı kökündən vurur, adamın əlli illik zəhmətini bir göz qırpmında zibilliyə tullayır. Qəribədir, ya bəlkə də mənəvi-ilahi qanundur - sanki bumeranqmış kimi bir başqısı da bunun əməyini yerə vurur, bir hökmlə onun adını ədəbiyyatdan “silir”, heç ufdə demir. Rəşad Məcid şeiri, nəsrini çoxlarından yaxşı duysa da, ondan heç vaxt belə radikal bəyanatlar eşitməzən.

Sənət meyarını əldə bayraq eləyib hamını biçə bilərlik, bəs onda insafı-məyivəti hara qoyaq? Məgər ortabab şeir yazmaq cinayətdirmi? Füzuli ucalığına qalxmağı kim istəməz, zavallı ortabab şair o yüksəkliyə qalxa bildi də, qalxmadı? Rəşad Məcid heç zaman bu tipli bəyanatlar səsləndirməyə də, illərdir onun bir insafı redaktor kimi, ən böyük günahı dahililik zirvəsinə fəth eləməyə qüdrəti çatmamaq olan müəllifləri də himayəsinə aldığımlı bilənlər çoxdur. O, insafıyam demir, özünün ən gözəl cəhətini reklam mətahinə çevirmir, o, sadəcə, insafı davranır. Şəxsən mənim Rəşadın bu cəhəti çox, çox xoşuma gəlir - insana, onun çiyinə yüklənmiş taleyə qiymət, hörmət qoymaq ədəbiyyatı yaxşıya-pisə bölməkdən, sözə nırx qoymaqdan daha vacibdir.

İnsanın qəlbini qırmaq günahdırsa, yaradıcı adamı sındırmaq iqiqət günahdır. Deyən tapılar ki, heç bir qəzetçi, redaktor ortababları təbliğ eləməyə borclu deyil. Bununla bir qəzetçi, ya bir redaktor kimi razılaşmaq asandır, fəqət qəlbimizdəki vicdan, insaf duyğusu bizə pıçıldayır ki, əgər insan bu dünyaya gəlibsə, demək, onun həyatda öz yeri, təyinatı var. Ən böyük insanşünaslıq, adam səraflığı, yaxud humanitar ustalıq da ondadır ki, bir insana təyinatına görə dəyər verərsən, onu layiq olduğu, özünü təsdiqləyə biləcəyi yerə-məqama-mərtəbəyə qoyasan. Gözünü yumub hamını inkar eləyən, hamını çapan adam axır bir gün özü də quru yurdda qalar. Heç kimin əməyini itirmək olmaz, ən böyük günah, bağışlanmaz suç da elə budur...

Rəşad Məcid Qarabağın aranıyla dağı arasında böyüyüb, özünün demosisinə görə, Laçındakı məşhur Ağoğlan məbədinin yaxınlığında dünyaya gəlib, orta məktəbi Ağdamda bitirib, bir Vətəni də Ağcabədi torpağıdır. Bütün bunlar onun xarakterinə də iz salıb - çox vaxt aranıyeli kimi həlim, yumşaq olsa da, yeri gələndə Laçın qayaları kimi sərt üz göstərməyi də var.

Deyirlər, insan yaşlandıqca doğulduğu torpağa, dədə-baba yurduna daha möhkəm bağlanır. Bu da səbəbsiz deyil - əvvəl torpaq insana əmanət verilir, sonra da insan torpağa. Bu qarşılıqlı mübadilə dolğun insan ömrünün başlıca məzmunudur, ömrü zəif bu mübadilənin aparıldığı bazarı, bu karvanın yürüdüüyü yolda keçir. Rəşad Məcid bu uzun, incə yolun altmışıncı kilometrliyindədir. Son illər onu tez-tez uşaqlığının, gəncliyinin keçdiyi torpaqlardan, ələlxüsus Şuşadan şəkil paylaşan görürük. Həmişə olduğu kimi yenə də sevincini dostlarıyla, oxucularıyla bölüşür. Üstəlik, azad olunmuş Qarabağın hüsnünə təzəlikcə bir silsilə şeir də qoşub. Vallah belə möhtəşəm, belə tükənməz sevinci qəlbinə zərrə-zərrə damızdırmaq üçün bir altmış il də yaşamağa dəyər.

Ta gəncliyimdən bəri insaf-mürvət təmsali saydığım əziz qardaşımın yubileyinə həm öz adımdan, həm də təmsil olduğum kollektivin adından mübarəkdarlıq verirəm. O, gözəl qəlbindən, peyğəmbərlərdən, imamlardan, seyd bəbalarından miras qalmış o mübarək insafından muğayat ol, qardaş. Cəddin dadımızda yetsin!

F. Uğurlu

İrəvanın sabotaj siyasəti..

Məğlub Ermənistan 44 günlük müharibədə bütünlüklə kapitulyasiyaya uğramasına rəğmən, yenə də pozuculuq, sülh və təhlükəsizli-

yə təhdidlər yaradan siyasətində əl çəkmir. Postmüharibə dövründə Nikol Paşinyan hökuməti sülh-yaratma prosesini açıq-aşkar ma-

nipulyasiya predmetinə çevirib ki, bu da Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə ziddir.

Regionda kommunikasiyaların açılması zərurəti

Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətinin ən ağır nəticələrindən biri regionda kommunikasiya əlaqələrinin blokla-



liyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları hə-

hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsiz-

ması idi. Xüsusilə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Ermənistanın Zəngəzurdan keçən yolu bağlaması səbəbindən blokada vəziyyətinə düşmüşdü.

Vətən müharibəsində ərazi bütövlüyümüzün hərbi-siyasi yolla təmin edilməsindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Naxçıvanın blokadadan çıxarılması idi. Buna görə də Prezident İlham Əliyev məlum sənəd hazırlanarkən oraya Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiyaların açılmasına aid müvafiq müddəanın salınmasını insrar etdi. Qalib dövlət olan Azərbaycanın tələbi təmin olundu və Bəyanatda müvafiq təsadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz



yata keçirir”.

Onu da qeyd edək ki, postmüharibə mərhələsində bölgədə kommunikasiyaların açılması yalnız Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın deyil, bütün region dövlətlərinin, o cümlədən də Ermənistanın mənafeyinə uyğundur. İndiki geosiyasi vəziyyətdə Avrasiyada yeni nəqliyyat damarlarına böyük ehtiyac var. Sonradan Zəngəzur Dəhlizi adlandırılan bəhs olunan yol Transxəzər marşrutunun bir qolunu təşkil edəcək.

Ermənistan öhdəliyindən yayınır

Məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində Zəngəzur Dəhlizinin yaradılması ilə bağlı ölkəmizin ərazisində müvafiq infrastrukturun qurulması istiqamətində intensiv işlər görür. Ancaq eyni sözləri Ermənistan barəsində demək mümkün deyil. Bu ölkə öhdəliyindən yayınmaqla bəhs olunan dəhlizin açılması istiqamətində hər hansı bir əməli addım atmır, eyni zamanda, absurd iddialar səsləndirir.

Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın rəhbərliyi

Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir. Qonşu ölkənin diplomati bu barədə Rusiya Federasiyasının “Birinci kanal”ına müsahibəsində bildirib. “Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəsüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, möhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özlü tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyər Lavrov qeyd edib.

Mübariz FEYZLİ

Sülh üçün son şans...

Ötən il oktyabrın 7-də HƏMAS hərəkətinin İsrailin cənubuna qəfil hücumu ilə alovlanan müharibə

səngimək bilmir. Müharibənin əhatə dairəsinin genişlənmə ehtimalları da kifayət qədər böyükdür. Xatırla-

daq ki, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 min, yaralananların sayı isə 92 min nəfəri ötüb.

Atəşkəsin əldə olunmasına daha bir cəhd

Müharibə başlayandan bəri BMT səviyyəsində, eləcə də ABŞ və bir sıra region dövlətləri tərəfindən vaxtaşırı atəşkəsə çağırışlar edilib. Əslində, HƏMAS-ın, İsrailin və vasitəçi dövlətlərin təmsilçilərinin iştirakı ilə bir neçə dəfə danışıqlar aparılıb. Lakin bunlar uzunmüddətli sülh üçün yetərli olmayıb. Razılaşmalar tez bir zamanda pozulub və silahlar yenidən işə düşüb. HƏMAS müqaviməti

davam etdirməkdə, İsrail isə qruplaşmanı tamamilə məhv etməkdə insrarlı mövqə sərgiləyirlər.

Belə bir şəraitdə sülh üçün yeni ümidlər yaranır. Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlindəki gi-

rovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Vasitəçilərin - Misir, Qətər və ABŞ-nin birgə bəyanatında qeyd olunub ki, danışıqlar “müsbət atəşmərdə” keçib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.



Blinkenin İsrailə 9-cu səfəri

nazir Binyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə təsdiq etdi ki, İsrail fikir ayrılıqlarını aradan qaldırmaq təklifini qəbul edir və dəstəkləyir. İndi HƏMAS da eyni şeyi etməlidir”, - deyər Blinken vurğulayıb.

Bu arada ABŞ-nin Dövlət katibi Antoni Blinken İsrailə səfər edib. Bu, onun Qəzzada müharibə başlayandan bəri Təl-Əvivə doqquzuncu səfəridir. ABŞ-nin dövlət katibi Qəzza zolağı üzrə danışıqların hazırlıq mərhələsində girovların qaytarılması və anklavda atəşkəsə nail olmaq üçün “son şans” adlandırılıb.

İsrail mediasının məlumatına görə, Blinken bu fikri Qüdsdə bu ölkənin prezidenti İsaak Hersoqla görüşdə səsləndirib. Blinken həmin avqustun 19-da Baş nazir Benyamin Netanyahu və mü-

lifə naziri Yoav Qalantla da görüşüb. ABŞ rəsmisi keçirdiyi görüşlərin nəticələri barədə danışıb. O, Təl-Əvivədə etdiyi çıxışında İsrail tərəfinin ABŞ-nin Qəzza zolağında atəşkəs məsələsində Fələstinin radikal HƏMAS hərəkəti ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş yeni təklifini qəbul etdiyini bildirib. “Bu gün Baş

HƏMAS üçün “blef” danışıqlar

HƏMAS isə Doha danışıqlarını fərqli baxış bucağından dəyərləndirir. Hərəkətin yüksək rütbəli nümayəndəsi Usamə Həmdan ABŞ dövlət katibi Antoni Blinkenin Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin təmin olunması üçün yenilənmiş təklifi qəbul etmək çağırışını tənqid edib. Həmdan bunu Əl-Cəzirə telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, HƏMAS yalnız Baydenin bir neçə ay əvvəl irəli sürdüyü və razılaşdırıl-

mış təklifin qəbul edilməsini istəyir. İsrail tərəfi isə həmin təklifə daxil olan məsələlərdən imtina edib.

“Netanyahunun yenilənməş təklifə razılıq verməsi onu göstərir ki, ABŞ administrasiyası onu əvvəlki razılaşmanı qəbul etməyə inandırma bilməyib”, - deyər HƏMAS rəsmisi vurğulayıb. O qeyd edib ki, atəşkəs razılaşması Qəzzada müharibənin bitməsi və İsrail qoşunlarının oradan çıxarılması şərti ilə baş tuta bilər.

HƏMAS hərəkətinin Siyasi Bü-

rosunun rəhbəri Yəhya əs-Sinvar isə Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinə “blef” adlandırılıb və bunun yalnız İsrail üçün vaxt gecikdirdiyini iddia edib. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Sinvar hesab edir ki, danışıqların məqsədi İsrail hərbi planlarını həyata keçirmək imkanı verməkdir. Onun sözlərinə görə, o, İordan çayının qərb sahilindən hücumlar da daxil olmaqla, münafişlərin coğrafiyasını genişləndirməklə Təl-Əvivə təzyiqi artırmaq niyyətindədir.

MÜBARİZ

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544
“Azərmetbuatıyayımı” ASC - 0124411991, 0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Türküstan Media Group” MMC – 050 241-48-23
“Region Press” MMC – 055 316-79-01
“Ziya LTD” MMC - 0124977696, 0503067744

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Regionlarımızın siması sürətlə dəyişir

Mövsümün ilk toxum yarmarkası keçirildi

sir obyektlər, son texnologiyalar ilə qurulan infrastruktur regionlarımızın simasını sürətlə dəyişir. İqtisadi səmərədən faydalanan yüksək maliyyə imkanlarımız, sahib olduğumuz güclü təbii potensial görülmə işlərdə dinamikliyi artırır. Görülən işlərin nəticəsidir ki, bölgələrimizdə kənd təsərrüfatı sürətlə inkişaf edir. Həmçinin hər ötən gün müxtəlif şəhər və rayonlarımızda yeni obyektlərin istifadəyə verilməsinin, həmin ərazilərdə mühüm layihələrin, tədbirlərin həyata keçirildiyinin şahidi olur- ruq. Bütün bunlar isə regionlarımızın sosial iqtisadi inkişafının təşviqi üçün həyata keçirilən proqramlar sayəsində baş verib.

Aqrar sektor böyüyüb

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 508 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,2 % artaraq 3

milyard 836 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5% artaraq 3 milyard 671 milyon manat olub.

DSK-dan qeyd olunub ki, avqustun 1-nə

7 ay ərzində ölkədə diri çəkiddə 331,2 min tonət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub.

Düənən Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib. Satış yarmarkası və festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Yarmarkada payızlıq dənli bitkilərin əkinə üçün yüksək reproduksiya, sertifikatlı toxumlar nümayiş olunub. Eyni zamanda yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışla məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunanmış əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub. Toxum sərgi-satış yarmarkası çərçivəsində fer-

merlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə qurumları məlumat verilib. Nazirliyin müvafiq qurumları fermerlərə operativ məsləhət xidməti göstəriblər.

Fermerlər üçün əlverişli fürsət

Tədbirdə COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib. Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarının sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar verilib.

Bu regionlarımızda da yarmarka olacaq...

Qeyd edək ki, sözügedən yarmarkanın digər regionlarda keçirilməsi də planlaşdırılır. Məqsəd isə toxum bazasını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlaqədarlığını təmin etməkdir. Yarmarkanın keçirilməsi nəzərdə tutulan regionlarımızdan Gəncə, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən və Şabran rayonları var.

26 il sonra dünyada ən çox hansı yaş qrupu olacaq?

Yeganə BAYRAMOVA

Əhalinin yaşlanması global və irimiqyaslı demografik prosesdir. Təbii ki, insanlar qocalır və hər bir dünya ölkəsində yaşlı əhalinin sayı və onların digər yaş qruplarına nisbətə fərqlilik təşkil edir. Dünyada yaş 60-dan yuxarı olanların sayı 1980-ci ildən 2017-ci ilə qədər iki dəfə artıb və 962 milyon olub.

İnsanların maksimum nə qədər ömür sürə biləcəkləri daim araşdırma mövzusu olub, hətta bu sahədə müxtəlif polemikalar aparılıb. Bəzi insanlar genetik özəllikləri, həyat tərzləri və s. amillərlə bağlı uzun illər yaşa bilib.

Dünyadakı ən yaşlı insanlar

Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 ilə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar

orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanistan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar.

Ən çox yaşlı insanlar olan ölkə

Kişilərin orta ömrü qadınlara nisbətən 5-6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il ortamürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur. Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir. Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. Almaniya və İtaliyada yaş 65 və daha yuxarı olan insanlar əhalinin hər yüz nəfərindən 21-ni təşkil edir. Bolqarıstan, Portuqaliya, İsveç və Yunanıstanda bu göstərici yüzə 19, Finlandiya, Avstriya, Belçika, Esto-



Beynəlxalq Yaşlılar Günüdür

niyə və İspaniyada isə yüzə 18-dir. Çində hər yüz nəfərdən 9-unun yaşı 65 və daha yuxarıdır. Hindistanda hər yüz nəfərdən cəmi 5-6 il və bundan yuxarı ömür sürür.

2050-ci ildə yaşlı əhalinin sayı...

Birləşmiş Millət Təşkilatı (BMT) tərəfindən hazırlanan “Dünya Əhalisinin Gözləntiləri” proqramında maraqlı məqamlar əks olunub. Belə ki, statistik hesablamalara görə, 2050-ci ilə qədər hər 6 nəfərdən birinin 65 və ya daha yuxarı yaşı olacağı və bununla da

2050-ci ilə qədər yaşlı insanların sayının 1,5 milyard olacağı bildirilir. Yaşlı əhali arasında ən böyük artımın 312 milyonla Şərqi və Cənub-Şərqi Asiyada reallaşacağı gözlənilir.

Təxmini hesablamalara əsasən, 2050-ci ildə global miqyasda yaşlı əhalinin təqribən 80 faizi az inkişaf etmiş olacaq. Qeyd edək ki, 2020-ci ildə tarixdə birinci dəfə 60 yaş və daha yuxarı yaşlı insanların sayı 5 yaşadək uşaq sayını üstələyib. 2050-ci ildə 60 yaşdan yuxarı insanların sayının 5 yaşmadək uşaqların sayından iki dəfədən çox, 15-24 yaşlı yeni-

yetmə və gənclərdən isə daha çox olacağı təxmin edilir.

Yeri gəlmişkən, avqustun 21-i BMT-nin qərarı ilə Ümumdünya Yaşlılar Günü kimi qeyd olunur. Yaşlı şəxslərin sağlamlığı ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə hər il dünyada bu günü qeyd edirlər. BMT-nin Əhali Fondu əhalinin yaşlı təbəqəsinin rifahının artırılması istiqamətində aidiyyətli hökumət qurumları ilə fəal əməkdaşlıq edirlər.

Tibb elmində inqilab: anesteziya necə ixtira olundu

Bir neçə yüz il əvvəl insanın başına gələ biləsi ən dəhşətli hadisələrdən biri cərrah masasına uzanmaq idi. Həkimlər cərrahiyyə əməliyyatlarla bir çox insanı ölümdən xilas

etsələr də, anesteziya və narkoz kimi üsullar hələ kəşf edilmədiyindən bəzən xəstələr əməliyyat zamanı dözülməz ağrıdan komaya düşüb ölürdülər. Ona görə də həmin dövrlərdə

də yalnız ölüm riski ilə üz-üzə qalanda bıçaq altına girirdilər.

Cərrahiyyə əməliyyatları ən qədim zamanlarda da həyata keçirilib. Qədim Misirdə

və Romada nüfuz sahibi olan xəstələri, yüksək çinli yaralı hərbiçiləri müxtəlif keyləşdirici vasitələrlə əməliyyat edirdilər. Antik dövrdə cərrahi müdaxilələr zamanı əsasən

narkotik tərkibli xasxas dəmləmələri, mandrake bitkisinin həlimləri, tiryək və çətənə suyu həkimlərin işinə yarayırdı.

Narkozun alternativləri: həşiş, spirt, hipnoz...

Orta əsrlərdə tibbi əməliyyatlarda istifadə olunan keyidici vasitə çeşidlərinin sayı bir qədər də artdı. Artıq həkimlər yüksək dərəcəli alkoqol və həşişdən istifadə edir, huşunu itirməsi üçün xəstələrin yuxu damarlarını basır, yaxud əməliyyat olunan bədən hissələrini xüsusi kəndirle boğaraq sözün əsl mənasında dondurmağa çalışır, bəzi hallarda isə hətta xəstəni özündən gedənə qədər döyməyə məcbur olurdular.

Bunlar hələ insaflı versiyalardır. Amerikadan yayılan hipnoz üsulu daha amansız olurdu. Narkotik vasitələr, yaxud spirtli içkilər bədənə qismən də olsa keyidir, lakin ən güclü hipnoz vasitələri uzağı 10-20 dəqiqə çəkirdi. Hissiatı vaxtından əvvəl oyanan,

bilməyən xəstənin əməliyyata mane olmasına üçün onun qolları və ayaqları cərrah masasına möhkəm bağlanı, əməliyyat xəstənin bağrıqları ilə müşayiət olunurdu. Buna görə cərrahların fiziki cəhətdən güclü olması da şərt idi. Çəviklik və sürət də öz yerində. Məşhur alman həkim Bernhard von Langenbek deyirdi: “Əsil cərrahın əlində bıçaq şimşək kimi çaxmalıdır”.

Cərrahiyyə sistemindəki üsullar XIX əsrin əvvəllərinə doğru ayrı-ayrı zəkaların sayəsində təkmilləşməyə başladı. Məsələn, Seysyu Hanaoka adlı bir yapon həkimi ilk dəfə mərkəzi sinir sistemini yatırdan narkoz vasitəsini hazırladı.

Uğursuz sınaqdan sonra intihar

1771-ci ildə ingilis təbiətşünası Cəzef Pristli oksigeni, bir il sonra isə azot oksidinin alınması üsulu kəşf etmişdi. Təxminən otuz il sonra onun tələbəsi Hemfri Devi öyrəndi ki, sən demə, oksid insana alkoqol kimi təsir edir, həmin qazı ciyərlərinə çəkən adam bir qədər sonra davamlı olaraq qəşqəşləyib səbəbsiz gülmə, bəzi hallarda isə kədərlə, depressiyaya qapılır. Ona görə də Devi bu maddəni “gülüş qazı” adlandırmışdı. O, qazın sinir sistemini keyləşdirdiyini əsas götürərək, cərrahi əməliyyatlarda ondan istifadə olunmasını təklif etdi. Amma həkimlər bu qazdan istifadəyə razılaşmadılar, çünki maddə xəstələrin psixikasını da sıradan çıxarırdı. “Gülüş qazı” sirk ifaçıları və küçə yarmarkası artistləri tərəfindən də cür bir küçə tə-

masasında əylənən gənc diş həkimi Horasi Uells həmin qazın təsirini öz bədənində təcrübədən keçirməyi qərara aldı və ertəsi gün o, azot oksidi ilə nəfəs alaraq özünün tam sağlamlığını kəlbətilə ağrı- rıq çəkib çıxardı.

Ən çətin isə sonrakı dövr idi. Xəstələri yatırımaq üçün gülüş qazından hansı dozalar da və necə istifadə etməli? Həkim Uells bu yolda çox çalışsa da, ortaya düzgün bir resept çıxara bilmədi. Hətta həkimin bu tip eksperimenti zamanı xəstələrindən biri ürək tutmasından öldü. Bu hadisədən depressiyaya düşən Uells 1848-ci ilin yanvarında həmin qazın müəyyən dozası altında intihar etdi.

Uellsin qəfil intiharını həmkarları və doğmaları ürək ağrısı ilə qarşıladılar. Həkimin faciəli ölümündən az sonra məlum olmuşdu ki, əslində o, heyatə keçirdiyi ekspe-

İlk anesteziya

Hanaoka istedadlı bir həkim kimi vəziyyətin bu cür davam etməməli olduğunu düşündü. O öz laboratoriyasında yorulmadan tədqiqatlar aparır, müxtəlif otlardan, bitkilərdən qarışıqlar hazırlayaraq keyidici cövhər almağa çalışırdı. Doktor Hanaokanın ilk anestezik maddəni hazırlaması 10 illik zəh-



rimentlərdə düz yolda imiş və məqsədinə çatmağa lap az qalıbmış. Bu səbəbdən intihar etmiş vicdanlı həkimi haqlı olaraq anesteziyanın pioniəri saymaq olar. Onun pasiyentləri arasında həkimin həmin anesteziya metodu ilə ağrısız diş müalicəsi alanlar da vardı. Fəqət insan ölümü ilə nəticələnən eksperiment doktorun bütün həyatını, fəaliyyətini sonlandırdı. Uellsin ölümündən söz düşəndə dostları “neyləmək olar, elm qurban tələb edir” deyərək özlərinə təsəlli verirdilər...

Diş həkiminin ideyası 1868-ci ildə amerikalı alim Edmund Endryus tərəfindən təkmilləşdirildi. Endryus azot oksidinə oksigen molekulu əlavə etdi və nəhayət, insanı yuxuya vermək üçün əla kombinasiya qura bildi.

mət hesabına başa gəldi.

O, bu on il ərzində datura, yapon arizması və digər bitkilər üzərində çoxlu təcrübə apararaq müxtəlif reseptlər hazırladı. Əldə etdiyi ilk anestezik məhlulu isə itlər və pişiklər üzərində sınaqdan keçirdi. Hanaokanın həyat yoldaşı onun dərmanını öz üzərində sınamayandan sonra görmə qabiliyyətini itirdi. Nəhayət, bütün bu acılı, sevincli eksperimentlər nəticəsində doktor 13 oktyabr 1804-cü ildə ekstraktların düzgün birləşməsinə nail ola bildi. Onun əməliyyata hazırladığı xəstə anesteziya ilə bir neçə saatlıq yuxuya getdi və heç bir ağrı hiss etmədən döşündəki xərcəng şişindən azad olundu. Hanaoka artıq dahiyənə

Yeni metodlar, təcrübələr, sınaqlar...

Amerikalı əcazçı Krouford Lonq qətiyyətsizliyi olmasaydı, o, Yaponiya istisna olunmaqla dünyada anesteziyanın banisi kimi tarixə düşəcəkdi. Lonq 1840-cı illərdə ilk dəfə narkoz üsulu kimi etil spirti və sulfat turşusu qarışığının distillə edilməsi nəticəsində əldə olunan və uçuq xassəyə malik dietil efirindən istifadə etdi. Həkimin müşahidəsinə görə, efir buxarı mərkəzi sinir sistemini keyləşdirir və lazımı dozada istifadə edildikdə insanı yuxuya vərə bilir.

Krouford Lonq 1842-ci ildə öz metodu ilə xəstəyə efir inhalyasiyası verdi və onu yatıranq bədənindəki servikal kistamı əməliyyat yolu ilə çıxardı. Doktorun səhvi bu inqilabı uğuru haqqında bir dənsə də olsun mübahisə və ya məqalə çap etməməsi idi. Lonq təcrübələrini davam etdirir və metodu təkmilləşdirirdi. Lakin o heç vaxt media-ya bu barədə danışmağı lazım bilmədi.

Effir anesteziyasının ixtirasından cəmi bir neçə il əvvəl fransız həkimi Alfred Velpo xəstələri yuxuya vermək ideyasını “ağılsızlıq” adlandıraraq demişdi: “Cərrahın bıçağı və ağrısı bir-birindən ayrılmazdır. Əməliyyatları ağrısız etmək heç vaxt gerçəkləşməyəcək bir xəyaldir!” Velponun bu iddiasından az sonra - 16 oktyabr 1846-cı ildə həkim Morton efir anesteziyasının ilk uğurlu ictimai nümayişini həyata keçirdi. Bu nümayiş ABŞ-ın Massaçusets ştatındakı mərkəzi xəstəxanada baş tutdu. Xəstə efir qazı ilə nəfəs aldıqdan sonra cərrah Con Uorren onun çəsinin altında şişi kəsib götürdü və onu heyərlə izləyən tamaşaçılara üzünü tutub belə dedi: “Baxın cənaqlar, bu, heç də sehr deyil!”

Bir neçə ay sonra efir qazı Almaniya, Avstriya və Rusiyada da istifadə olunmağa başladı. Beləcə, elm ağrıyla və qorxuya qalib gəldi.

Murad Köhnəqala

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzviyyətli Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisenzia: N-B-317
Tiraj: 4848
Sifariş: 1889
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Mübariz Abdullayev